

# Yanvari xatırlayaq

## Çökən Sovet İmpariyasının “narinci” olmayan inqilabı

**Yanvarın 20-də “Noviye Izvestiya” internet-portalında politoloq, Moskva Dövlət Universitetinin İnformasiya Təhlil Mərkəzinin MDB Ölkələrini Öyrənmə Mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayevin “Yanvari xatırlayaq. Çökən Sovet İmpariyasının “narinci” olmayan inqilabı” sərləvhəli məqaləsi yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.**

“Hər il yanvarın 20-də Azərbaycan 1990-ci ildə Bakıda dinc əhaliyə qarşı aparılan hərbi əməliyyatın qurbanlarını xatırlayıır. Milli azadlıq hərəkatının və siyasi etirazın zor gücünə yatırılmış çoxsaylı günahsız qurbanlara getirib çıxarıdı: 147 mülki adam həlak oldu, 744 nəfər yaralandı.

Həmin gün Azərbaycan Prezidenti, müxtəlif konfessiyaların rəhbərləri, ictimai rəy liderləri, sadə vətəndaşlar Bakıdakı Şəhidlər xiyabanında əklillər qoyurlar. Bir çox bakılıllar həlak olmuş qohumlarının məzarlarını ziyanət edirlər.

Tarixi hadisənin dərinliyi onun sadə insanlar tərəfindən necə qəbul olunmasında təzahür edir. Bakıda yoldan keçəndən 20 Yanvarın onun üçün nə demək olduğu sorusulsa, çoxu səmimi olaraq deyəcək ki, bu hadisə yeni Azərbaycanın milli təyini-müqəddərinin yaranışının mühüm mərhələsidir. Hərçənd faktiki müstəqillik zaman baxımından bir qədər gec gəldi, amma tolerant sovet dünyagörüşünün sarsılması daha əvvəl - Qarabağ münaqişəsi nəticəsində baş verdi, lakin məhz 20 Yanvardan sonra azərbaycanlıların çoxu üçün tarixin sovet səhifəsi birdəfəlik çevrildi.

Iyirmi altı il əvvəl bütün postsovet məkanında yaranan açıq siyaset Kommunist Partiyasının nəzarətindən çıxaraq meydana gələn əsas hadisə oldu. Bu hadisə “hər şeyi birdən” istəyən xalq demokratiyasının, milli intibahın və yüksələn xətt boyuncu icra mexanizminə xüsusi xidmət orqanlarının əsulları ilə nəzarətə götürmək cəhdlerinin qorxunc qatışığı idi. Qarabağ münaqişəsinin qızışdırıldığı mütəşəkkil siyasi aksiyalar fonunda sovet hakimiyət orqanlarının özünü itirməsi Azərbaycanda çoxsaylı lokal iqtisadlıqlara getirib çıxardı.

Mərkəzi hakimiyət buna necə reaksiya göstərə bilərdi? Gec də olsa sovet sisteminin hüquqi müstəvisindən xeyli alternativ ssenari göturmək olar. Amma o vaxtlar sovet hakimiyət orqanları ayrı-ayrı alovlama nöqtələri ilə işləməkdən sonra, böyük şəhərin küçələrinə nizami ordu hissələri yeritməkdən, siyasi münaqişəni məhz kütəvi şəkildə yatrımaqdandan yaxşı heç

The screenshot shows the homepage of Noviye Izvestiya. The main headline is "Помнить январь" (Remember January) with the subtitle "Не «коранекея»: революция советского распада" (Not 'Koranekya': the revolution of the Soviet collapse). Below the headline is a photograph of a memorial service at a cemetery. On the right side of the page, there are several columns of news snippets and advertisements. One ad for NBC features Lady Gaga. Another sidebar has a poll asking if 2016 will be better than 2015.

nə düşünüb tapa bilmədir.

Bu gün Bakıdakı 20 Yanvar hadisələri bir neçə ölçüyə malikdir. Azərbaycanlılar üçün 1990-ci il faciəsinin sınağından yeni sosial ölçüyə malik yeni Bakı yarandı. Paytaxt sakınları ibret dərsi aldilar: onların şəhərində ve onların ölkəsində bu hadisələr bir daha təkrarlanmamalıdır. Göydələnlərin, dünya şöhrətli şirkətlərin ofislerinin, bankların və mağazaların əhatəsində yerləşən six trafikli yeni şəhər öz inkişafında artıq başqa cür dərk edilən başlığı sovet irlərin söykəndi. 20 Yanvari xatirlarkən hamı başa düşür ki, hakimiyət öz xalqına münasibətdə belə təcrübənin təkrarlanması yol verə biləməz. İnsan kimi yaşamaq, insan şəksi azadlığı - bütün bunlar Azərbaycanda ali sərvət kimi dəyərləndirilir. Elə bir sərvət ki, onu tank və ya totalitar məşin əzib keçə bilməz.

Tarixçilər və siyasetçilər üçün də özünəməxsus ibret dərsi oldu. Bakı hadisələri sovet respublikalarının müstəqilliyinə yol açdı. Yenidənqurma illərində imperiyanın bir neçə milli paytaxtında tökülen qan indi. Sovet İttifaqının dağılmasının mühüm hərəkətverici qüvvəsi kimi başa düşülür, postsovət elitaları isə onu yeni milli dövlətlərin yaranmasında əxlaqi-siyasi təməl kimi qəbul edirlər.

Aradan iyirmi altı il keçdi. 1990-ci il yanvarın 20-də Azərbaycanda, 1991-ci il yanvarın 13-də Vilnüsde, 1989-cu il aprelin 9-da Tbilisidə baş vermiş oxşar hadisələri əsla bir-birinə bənzəməyən dövlətlər qeyd edirlər. Bu məşum faciə ilə üzləşən digər qardaşlarından fərqli olaraq, Bakı “əvəz-əvəz” siyaseti yeritməyə çalışır. Söhbətin nədən getdiyi məlumdur. Baltik respublikalarının Sovet İttifaqı tərkibində verdikleri “itkilərə” görə Moskvadan hesab istəmək cəhdərini, təbliğat xarakterli çoxsaylı bəyanatları və günahkarları cəzalandırmaq tələbi ilə Rusyanın hakimiyət strukturlarına müraciətləri xatırlamaq kifayətdir. Həm də rəsmi Bakının nöqtəyi-nəzərində günahkarlar fərdi şəkildə müəyyən olunmalı və cəza çəkməlidirlər. Azərbaycanın qardaş Rusiya ilə münasibətlərdə qarşısına qoymuş əsas xarici-siyasi məqsəd heç də siyasi id-

dialar və “ümumi hesab” irəli sürmək deyil. Tarix və müasirlik bir-birinə təsir göstərir, amma bu, artıq üst-üstə düşməyən gerçikliklərdir.

Bakıdakı “Qara Yanvar” hadisələrinin müasir Rusiya üçün də müəyyən ibretməz rolub. 1990-ci il fevralın 4-də Krim körpüsündən hazırda Manej adlanan meydana qədər təqribən 500 min adamın iştirakı ilə demokratik qüvvələrin yürüşü oldu. Sov.İKP-nin inhisarına son qoymaq, yeni İttifaq müqaviləsi imzalamaq, mətbuat haqqında yeni qanun qəbul etmek tələbləri artıq düz Kremlin divarları qarşısında səslənirdi, ancaq güc strukturları Moskvdakı nümayishi qan içində dağıtmağa cəsəret etmədilər. 1991-ci ilin 18-19 avqustunu xatırlayaq: Uçqarları zor gücünə susdurarkən uğursuzluğa düşürən sovet hakimiyəti paytaxtda da belə reaksiya üçün siyasi iradəyə malik deyildi.

20 Yanvar sovet sosial məkanının təməldən dağılması məqəmi kimi bizim üçün yeni start mövqeləri müəyyən etdi və ortaya belə bir məsələ qoyma: yeni şəraitdə bir yerdə olmağa hazırlıq? Biz ərazi sərhədini çizdiq, indi müxtəlif dövlətlərdə yaşayıraq, müxtəlif milli ritmlərə tabeyik. Bütün bunlar 20 Yanvarın ölkələrimizin təxəttinə çevrilən, geriyə dönüşü olmayan tarixi-siyasi təkamülünnün neticesidir.

Amma biz üst-üstə düşən məqamları fərqlilikdə tapdıq. Rusiya ilə Azərbaycan qarşılıqlı faydalı, həqiqi tərəfdəşlik münasibətləri qururlar. Biz yeniyi humanitar layihələri yuxarıdan təzyiq olmadan icra edir, modernləşdirmə ideyalarını birgə inkişaf etdirir, xarici bazarlarda və öz aramızda bərabər həqiqi ticarət edirik. Biz yenə də bir yerdə yaşayıraq: rusiyalı azərbaycanlıların sayına və müasir Rusyanın həyatında onların roluna və əksinə, Azərbaycanda rusların vəziyyətinə və onlara bəslənilən ən səmimi münasibətə baxın. Bu gün biz bir-birimizi daha dərinəndə başa düşməyə və deməli, münaqişə yaratmayan münasibətə, rəsmi şərhələrin və neqativin yol verilmədiyi aydın ümumi tarixi yaddaş ənənəsinin işlənilərə hazırlamasına doğru hərəkət edirik.